

Erməni fasızminin qanlı izləri

2020-ci ilin payızı idi... İkinci Qarabağ müharibəsi davam edirdi. Azərbaycanın mərd övladları cəbhədə işgalçı Ermənistanın silahlı qüvvələrinə qarşı döyüşürdü. Hər bir azərbaycanlı intizarla, həyəcanla döyük meydanaşından gələn xəbərləri gözləyirdi. Hər bir azərbaycanlının qalbi igid döyükçülərimizlə döyüñürdü. Və elə həmin günlərin birində - 2020-ci ilin 4 oktyabrında səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşdü.

Ermənistan silahlı qüvvələrinin Gəncəyə ilk raket hücumu...

Məkrli Ermənistan yene də bütün beynəlxalq qanunları və insani duyğuları heç saydı. Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri OTR-21 TOÇKA ballistik raketindən vuruldu. Azərbaycan tərəfi hücumə görə məsuliyyəti Ermənistanın daşıdığını bildirdi. Ermənistan tərəfi isə ittihamlardan qaçmağa çalışdı. Hücumə görə məsuliyyəti rəsmi olaraq qondarma "Dağlıq Qarabağ Respublikası" rəsmiləri öz üzərinə götürdüler. Ermənilər bu dəfə də qəddar əməllərini örtbasdır etməyə çalışaraq hədəfin mülki insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar olduğunu bildirdilər. Azərbaycan tərəfi bu bəhanəni faktlarla puça çıxararaq Gəncədə, ümumiyyətlə, hərbi təyinatlı binaların olmadığını diqqətə çatdırıldı. Hava limanının direktoru, həmçinin hadisə yerdə olan rus jurnalisti xəbərin doğru olmadığını açıqladı. Bütün dünyaya məlum oldu ki, ümumiyyətlə, COVID-19 pandemiyasına görə həmin ilin martından çalışmayan hava limanının vurulması yalandır. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs şəhid oldu, 32 mülki şəxs yaralandı. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktur, qədim tarixi tikililərə ziyan deydi.

Bu faciəli hadisədən sonra Azərbaycanın Baş prokurorluğu bəyanat yaydı. Bəyanatda bildirildi ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Arayik Arutyunyan tərəfindən Cenevre konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb: "Buna görə də Arayik Arutyunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başla-

ma və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunverciliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb".

Bu, Ermənistanın ikinci Qarabağ müharibəsinin getdiyi dövrədə Qarabağ bölgəsindən kənar da etdiyi ilk həcum idi. Və çox təessüf ki, sonundu da olmadı...

Qədim Gəncə ikinci dəfə oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldı. Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinə düşdü. Həcum nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər aldı.

Oktyabrın 5-də səhər saatlarından etibarən Beyləqan rayonu da Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriyadan atəşə tutuldu.

Gecə öz evində raket hücumuna məruz qalan dinc sakinlər arasında qadınlar və uşaqlar da oldu

Gəncəyə Ermənistan silahlı qüvvələrinin üçüncü həcumu oktyabrın 8-də oldu. Bu, gecə saatlarında Gəncəyə endirilən raket zərbəsi idi. Bu dəfə həlak olan və yaralananlar olmasa da, evlər və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi.

Oktyabrın 9-da Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərefli danışıqlar başladı. Müzakirələrdə Sergey Lavrov, Ceyhun Bayramov və Zohrab Mnatsakanyan iştirak etdi. Görüş Rusiya Xarici İşlər Nazirliyinin "Qə-

Azərbaycan bu beynəlxalq bəlanın da başını əzdi

bullar Evində" baş tutdu. Danışqların nəticələrinə əsasən, bирgə bəyanat elan olundu. Bəyanatda bildirildi ki, Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın razılışmasına əsasen: "2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırımı Xaç Komitəsinin vasitəciliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkes elan olunur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəciliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışqlara başlaması və digər məsələlərdə tərəflər razılığı geldilər.

Ancaq işgalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevre konvensiyaları və onların Əlavə protokollarını, həmçinin 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozdu və Azərbaycanın dinc əhalisini qəsdən hədəfə aldı. Düşmənin silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənardə yerləşən Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket ateşinə tutdu. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələrinin Gəncəni "Skad" ballistik raketlərindən atəşə tutduğunu bəyan etdi.

Bu, Ermənistan silahlı qüvvələrinin Gəncəyə dördüncü həcumu oldu. Dinc əhalinin yaşadığı binaya tuşlanan raket onu yerleysən etdi. Axtarış və xilasetmə komandaları qısa müddət sonra hadisə yerinə yetişdi.

Raket həcumu şəhərdəki infrastruktura mühüm zərər vurdur. Ümumilikdə 31 mənzil tamamilə dağıldı, hadisə yerində və onun yaxınlığında obyektlərə, avtomobilərə ciddi ziyan dəydi. Həcumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil zərər gördü. Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə dördüncü həcumu nəticəsində 10 nəfər həlak oldu, 40 nəfər yaralandı. Qətələ yetirilən mülki şəxslər arasında qadınlar və uşaqlar da var idi.

Azərbaycan tərəf cavabını gecikdirmədi, amma yəne də düşmən tərəf olsa belə, əhali və onun yaşayış məskənlərinə atəş açmadı. Oktyabrın 14-də Azərbaycan bildirdi ki, Gəncəyə hücumə cavab olaraq, Azərbaycan Silahlı Qüvvəleri Kəlbəcər bölgəsində yerləşən 3 R-17 Elbrus taktiki raketini məhv etdi. Həmin raketlərin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini hədəf alındığı açıqlandı. 3 gün sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin Gəncəyə dördüncü hücumuna cavab olaraq Füzuli şəhərini və onun bir çox kəndini işğaldan azad etdiyini bildirdi.

Oktyabrın 17-də, təxminən yerli vaxtla saat 01:00-da erməni silahlı qüvvələri yenidən "Skad" ballistik raketləri ilə Gəncəni atəşə tutdular. Azərbaycanın rəsmi dairələri bu barədə məlumat verdi. Yerli səlahiyyətli şəxslər 20 evin dağıldığındı, xeyli sayıda mülki şəxsin dağıntıların altında qaldığını bildirdi. Həcum nəticəsində 15 nəfər helak oldu, 55 nəfər yaralandı.

Bu dəhşətli hadisə barədə məlumat verən jurnalistlər bildirdilər ki, şəhərdə 3 güclü partlayış səsi eşidilib. "RIA Novosti" Agentliyinin müxbiri vurğuladı ki, ballistik raketlər əhalinin six yaşadığı əraziye düşüb. Neticedə xeyli sayıda müxtəlif yaşayış evlərinə və digər tikililərə ziyan dəyib. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa, ikincisi şəhərin qərbində olan Kəpəz bölgəsinə düşüb. "Dojd" kanalının müxbiri Vasili Polonski açıqladı ki, raketlərin düşdürüyə yerlərin yaxınlığında heç bir hərbi, eləcə də hansısa vacib obyektlər yoxdur.

Gəncənin 11 və 17 oktyabrda "Skad" hücumlarına məruz qalması barədə ANAMA da məlumat verdi.

Erməni təcavüzkarlarının Gəncə hücumları nəticəsində ümumilikdə 26 nəfər şəhid oldu, 175 nəfər yaralandı. Şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobilərə ziyan dəydi.

Ermənistanın mülki şəxslərə raket həcumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da oldu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu həcumu "Azərbaycan xalqına qarşı Xocalı soyqırımı" mənasına qadınlar və uşaqlar da var idi.

mından bəri şahidi olduğumuz bir soyqırım aktı" adlandırdı.

Dinc əhalinin qatillərinin kim olduğunu bütün dünyaya bilsən...

Ermənistanın məsuliyyətdən yayınmaq cəhdəri əbəs idi. Qatillərin kimlər olduğu yalnız Azərbaycan dövlətinə və Azərbaycan xalqına deyil, bütün dünyaya bəlli idi. Raket hücumlarına görə, BMT, Avropa İttifaqı və Türkiye Ermənistəni qızadı.

Ancaq beynəlxalq aləmdə yenidən layiq olduğu cəzani almaması Ermənistanın əl-qolunu açdı, çəkinmədən hərbi cinayətlər törətdi. Ermənistan tərəfi humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutmaqdə davam etdi. Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə raket həcumu nəticəsində 5 nəfər öldü, 13 nəfər yaralandı.

Oktyabrın 28-də saat 13 radələrində düşmən silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin six hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 sayılı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "cluster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 22 nəfər helak oldu, 8-i usaq, 15-i qadın olmaqla, 60 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyekti, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə ziyan dəydi.

Ermənistanın 2020-ci ilin payızında Azərbaycanın döyük bölgələrindən kənar da yerləşən ərazilərimizi, dinc əhalini amansızlıqla atəşə tutmasından bir il ötdü. Gəncədə, Bərdədə, Beyləqanda, Tərtərdə və digər yaşayış məskənlərimizdə qətlə yetirilən, yaralanaq saqlamlığını itirən azərbaycanlıların dərdi hələ də bu xalqın qəlbindədir. Təəssüf ki, Ermənistan helə də bu terror hadisələrinə görə beynəlxalq hüquq nöqtəyi-nəzərində cəzasını almayıb.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"